

Uca bir dağ idi. Və uca bir dağın lap zirvəsində Xudayar Yusifzadə əyləşmişdi. Arxadan günəş boylanması. Boylanan günəş dağın zirvəsində olan qara gözəllik gətirirdi. Və Xudayar da bu gözəl məkanda, bu gözəl anda "Vətən yaxşıdı" mahnısını ifa edirdi. O qədər gözəl səsləndirirdi, o qədər gözəl rəng verirdi, sanki dünya Xudayarın səsinə bələnmişdi. Dünya o qədər şirin idi ki, dünya o qədər rəngarəng idi ki, Xudayar bu rəngarəng, bu gözəl dünyanın içindəydi. Yuxu o qədər şirin idi ki, mən hələ də anlaya bilmirəm ki, hardan bu oğlan mənim yuxuma girmişdi.



də öz səsiyle "Vətən yaxşıdı" təsnifiyle yeni bir ömrə yazdı, bir tarix yazdı.

Bu cür insanlar, bu cür istedadlar zamanında qiymətləndirilməyib. Amma bir mahnıya görə də bir təsnifə görə də, bir müğama görə də hər hansı adama istedadına görə yüksək ad vermək olar. Bəlkə də cənab prezident o musiqiyyə qulaq assayıdı, elə ona xalq artisti adı verərdi. Əlibaba Memmedovdan sonra o təsnifi bu qədər gözəl oxuyasan, təsnifin yaradıcısı da buna mat qala. Bu istedadı, bu günəşdi, bu işıqdı, bu Azərbaycan xalqının bir daha böyükülüyü, döyüşkənliliyi, mərdliyi və cəsurluğudur.

İnanın bu cür oğullar, bu cür igidlər,

# XUDAYAR YUXUMA GİRMİŞDİ

Xudayarın o uca dağın başından o gözəl mahnını mənim yuxumda ifa etməsi inanın, elə bil təzədən onun həyata qayıtması, təzədən onun yaşaması idi. Xudayarın belə gözəl səslə, belə gözəl ifayla təsnifi səsləndirməsi sanki yeni bir ömrə iddi, yeni bir gün iddi, yeni bir an iddi. Xudayar diqqətə mənə baxdı və sıfıtmadək kəderi görüb dedi:

- Əmi, heç darixib elemə, mən ölməmişəm ha, mənim yerim Cənnətdi.

Bir az doldum, bir az gözlərim yaşardı. Ancaq mən ele bilirdim ki, onunla canlı səhbət eləyirəm, onunla nəfəs-nəfəsə, üzbezəz durub danışırəm. Yuxudan ayıldan sonra özümə gəldim və düşündüm ki, bu uşaqlar, Xudayar Yusifzadə kimi şəhidlər heç vaxt ölmürlər. Onlar tek bir evin, bir kəndin, bir rayonun övladları deyillər. Onlar bütün Azərbaycanın, bütün xalqın, bütün dövletin övladlarıdır. Onlar heç vaxt yaddan çıxmırlar. Onlar günəş kimi üfüqdən boylanırlar. Yenidən işığını bu millətin, bu xalqın, bu ölkənin üstünə səpələyirlər. Bu igidlər, bu oğullar, bu ərənlər elə-bələ oğullar deyildi. Onların hər biri aslan idi, aslan. O aslan ki, nərə çəkirdi, hücum eləyirdi, onların nərəsindən, səsin-dən ermənilər vahiməyə düşüb silahlarını açıb qaçırdılar. Xudayar Yusifzadə də belə bir oğlan iddi, belə bir igid iddi, belə bir əren iddi. Cəbrayılda döyüşdü, Füzulidə döyüşdü və sonda Zəgilanda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Onun cöhəsindəki nuru, onun cöhəsindəki o işığı görəndə adam elə bil ki, dünyanın ən xoşbəxt, ən gözəl bir nurlu insanı ilə üzləşirdi. O görüntüləre baxanda həmişə onun qeyri-adi ifası inanın, adamin varını yoxundan eləyir. Daha doğrusu, adama yeni bir həyat verir ki, adı bir oğlan olasan, adı bir əsgər olasan, adı bir gizir olasan, xalq artistindən, əməkdar artistindən gözəl bu mahnıni ifa edəsən. Bu da təsadüfi deyil.

Deyilənlərə görə, Xudayar xanəndəlik məktəbində təhsil alıb. Ağcabədide keçirilən müğam müsabiqəsində birinci yerə çıxbı. Sadəcə olaraq, düşünürəm ki, onun arxası olmadığına görə, maddi durumu olmadığına görə, söykəyi olmadığına görə, böyük musiqi aləminə gelib orda öz yerini tapa bilməyib, öz yerini tuta bilməyib. Onun yerini dırnaqarası xalq artistləri tutur.

*Tək bir təsniflə, tək bir ifayla Xudayar Yusifzadə yeni bir musiqi aləmində qızıl hərflərlə tarix yazdı. Yazdı ki, mən bu mahnıyla, bu təsniflə səsimi Azərbaycan xalqına çatdırıram. Həmin görüntülərə baxanda o səsdəki çalarlar, o səsdəki rənglər, o səsdəki qeyri-adi xırdalıqlar adamı tamamilə təccübəndirir. İnanın, ən məşhur xanəndələr, ən məşhur müğənnilər belə ifa eləyər. Mahninin yaradıcısı, yeni bəstəkarı, xalq artisti Əlibaba Məmmədov da onun ifasını dinləyəndən sonra ona çox böyük dəyər verib və deyib ki, bu mahnını, bu təsnifi mən bəstələmişəm, sözləri Əlağa Vahidə addır. Amma bundan sonra o təsnif mənim təsnifim kimi yox, Xudayar təsnifi kimi oxunsun.*

Bəli, Xudayar görəz qırpmında geldi, bir göz qırpmında getdi. Həm qanılla, şəhidliyile bir tarix yazdı, həm də Azərbaycan musiqi aləmində səsiyle yeni bir səhifə açdı. O səs ki, bu gün hamımız o səsi dinləyəndə, o səsi eşidəndə inanın, insan ne qədər böyük bir coşqu yaşıyır, ne qədər sevgiyle həyata baxar.

Onun ifası, onun səsləndirdiyi təsnif musiqisiz, tarsız-kamansız da gözəl səslənir. Yəni bu səsin sehri var, bu səsin rəngi var, bu səsin çaları var. Və həmişə də düşünürəm ki, bu cür oğullar doğurdan da Azərbaycan xalqının tarixində əbədiyyasər oğullar olacaqlar. Onlar hem Qarabağın qaytarılmasında bir tarix yazdılar, həm də Xudayar Yusifza-

bu cür aslanlar bayaq dedik, tək bir evdən getmir, Azərbaycandan gedir. Hər dəfə onun səsini eşidəndə, hər dəfə "Vətən yaxşıdı" təsnifini onun ifasında dinləyəndə yenidən gözümüzə Qarabağ gələcək, Şuşa gələcək, Laçın gələcək, Zəngilan gələcək, Cəbrayıl gələcək, Ağdam gələcək, Kəlbəcər gələcək, Füzuli gələcək, Qubadlı gələcək. Nə vaxta qədər Qarabağ var, nə vaxta qədər Azərbaycan var, o vaxta qədər də Xudayalar var, onların səsi var, onun təsnifi var.

Bu yaxınlarda mən "Ədalət" qəzeti ndə, doğma qəzeti ndə Cavid Qurbanovun Xudayar Yusifzadəyə həsr etdiyi bir şeiri də oxudum. Sözün düzü, məni çox kövrəltdi.

*Dastan deyib, dastan olan igidim,  
Döyüşündə aslan olan igidim.  
Şəhidliklə zirvə tutan igidim,  
Ruhun Cənnət, yerin olsun laləzar,  
Şəhid balam, şəhid oğlum Xudayar.*

Xudayar kimi oğullar Azərbaycanın oğullarıdır. O şəhid qanı tökülen yerdə, o şəhid qanı axan yerdə, o şəhid qanı axan yerdə, o şəhid qanı daman yerdə yenidən onlar dünyaya gələcəklər. O yerdə lalələr bitəcək... o yerdə bənövşələr boy qaldıracaq... o yerdə güllər açıla-caq... o yerdə çinarlar boy atacaq... palıdlar yüksəlcək... Bax, o igidlər palıd kimi, çinar kimi, gül kimi, lalə kimi yenidən o torpaqda boy qaldıracaqlar, yenidən o torpaqda yaşayacaqlar.

*İgidlər və Şəhidlər heç vaxt ölmür-lər. Onlar bu milletin, bu dövlətin, bu xalqın tarixinə öz adlarını qızıl hərf-lərlə yazuqlar. Xudayar Yusifzadə də Azərbaycan tarixinə şanlı Qarabağ döyüşləri tarixinə öz adını qızıl hərf-lərlə yazdı və əsas da "Vətən yaxşıdı" təsnifiyle əbədiyyasərdir. Yerin Cənnət olsun, Xudayar!*